

“COVID-19: reallıqlar və profilaktika” adlı webinar təşkil olunub

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən “COVID-19: reallıqlar və profilaktika” adlı webinar “Webex” platformasında və universitetin “Facebook” (ndu.edu.az) sosial şəbəkəsində rəsmi səhifəsi vasitəsilə canlı yayılmışdır. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətə əlaqələr bölməsindən AZERTAC-in Naxçıvan bürosuna bildirilib ki, Tibb fakültəsinin V kurs tələbəsi Nergiz Babayeva “COVID-19: mənşeyi, etiologiyası, yayılması” mövzusu ilə bağlı ətraflı məruzə edib. Bildirib ki, koronavirus adı soyuqdəymə əlamətlərindən Yaxın Şərqi Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromu (SARS) kimi daha ciddi patologiyalara qədər əsaslı xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Səthlərində çubuqşəkilli çıxıntılarla malikdirlər. Bu çıxıntılar latınca “tac” menasiyi verən “corona” sözü ilə adlandırılıraq viruslara “koronavirus” (taclı virus) adı verilib.

Universitetin həkim-rezidenti Səida Novruzova “COVID-19: kliniki əlamətləri və differential diaqnostikası” adlı çıxışında qeyd edib ki, infeksiyanın əsas göstəriciləri tənəffüs simptomları, heraret, öskürək və tengnəfəslilikdir. Bu yoluxma hadisələri qızdırma, tengnəfəslilik və ikiterəfli ağıciyər pnevmoniya infiltrasiyası ilə müşahidə edilib ve indiye qədər bilinən ölüm halları daha çox yaşlı şəxslərdə olub.

Təcili Tibb Mərkəzinin baş həkimi Vüsal Əliyev “Koronavirusun laborator diaqnostikası” adlı məruzəsində vurğulayıb ki, COVID-19 xəstələrinin dəyərləndirilməsində klinik və laborator parametrlər daha həssasdır. Ağıciyərlərin kompüter tomografiyası (KT) testi neqativ COVID-19 xəstələrində erkən dövrə həssas radioloji müayinə metodudur. Təsdiqlənmiş COVID-19 yüngül simptomları olan, ağırlaşma riski olmayan xəstələrə və COVID-19 testi neqativ olan yüngül simptomlu xəstələrə KT müayinəsi məsləhət görülmür. Klinik simptomlarda ağırlaşma, COVID-19-un proqressiyası, pulmonar emboliya və ya əla-

və olaraq bakterial pnevmoniya kimi ikincil kardiopulmonar anormalliqlər və ya COVID-19-un miokardi zədələməsinə bağlı olaraq ürək çatışmazlığını dəyərləndirmək üçün KT müayinəsi məsləhət görülür.

“COVID-19: şüa diaqnostikası” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkim radioloqu Aysel Quliyeva koronavirusa yoluxan şəxslərdə rast gəlinən əlamətlər, xəstəliyin simptomsuz gedisi, nisbətən yaşılı və yanaşı xəstəliyi olan şəxslərdə baş verə biləcək ağırlaşmalar haqqında məlumat verib. COVID-19 virusunun diaqnostikası, aparılan testlərin yoluxma haqqında informativlik dərəcəsi və digər bu kimi vacib məsələlər haqqında danışan həkim koronavirusa yoluxan şəxslərdə rast gəlinən ağıciyər əlamətləri, xəstəliyin gedişində hansı instrumental diaqnostika vasitələrindən istifadə edilməsi, “buzlu şüşə” görüntüsü, protokola uyğun olmayan formada özünü evde müalicə edərək ağırlaşan şəxslərdə rast gəlinən ağırlaşmalar zamanı ağıciyərde baş verən dəyişikliklər haqda ətraflı məlumat verib.

NDU-nun həkim-rezidenti Şöla Quliyeva “COVID-19: ambulator müalicəsi” adlı məruzəsində qeyd edib ki, COVID-19 diaqnozlu xəstələrin müalicəsi hazırda ölkəmizdə iki istiqamətdə həyata keçirilir - ambulator və stationar şəraitdə. Ambulator xəstələrin müracietlərində əsasən yüksək heraret, öskürək, boğazda qıcıqlanma, əzələ-oynaq ağrıları, ümumi halsızlıq qeyd edilir. Xəstəliyin 2-ci həftəsi daha ciddi diqqət edilməsi lazımlı olan həftədir. Bildirilib ki, test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla elaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşıdlıqları yerdən çatdırılır. Pasientlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb,

dərman qəbuluna nəzarət edirlər. Yuxarıda sadalanan, bu güne qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb məəssisələrinə baş çəkməyen pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb və bununla digərərin yoluxma təhlükəsini azaldıb. İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır.

Naxçıvan Muxtar Respublikası Xəstəxanası Pulmonologiya şöbəsinin müdürü Dilarə Baxşəliyeva “COVID-19: stasionar müalicə”-si adlı məruzə ilə çıxış edib. Bildirib ki, daha ciddi simptomları, məsələn, hərəketlə artan və ya sakitlik zamanı yaranmış tengnəfəslilik, boğulma, saturasiyanın düşməsi halları qeyd edilən xəstələr stasionar müşahidəyə alınırlar. Xəstəliyin xüsusilə virus infeksiyası olduğu unundulmamalıdır. Viruslar antibiotiklərle müalicə edilmir. Əgər koronavirusun müalicəsi antibiotiklərle mümkün olsaydı, bu gün pandemiya qorxulu xəstəlik olmaqdan çıxardı. Ehtiyac və göstəriş olmadan antibiotiklərle müalicəyə başlanması, profilaktik məqsəd adı altında qəbulu yolverilməzdirdir. Virus infeksiyaları antiviral preparatlarla müalicə olunur. Xəstənin günlük izlənməsi, yaranmış hər bir kiçik simptomun araşdırılması, immun cavabının balanslaşdırılması ən önemli müalicə taktikasıdır.

NDU-nun Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Suada Vahabova “COVID-19: profilaktikası, vaksinasiya” adlı məruzəsində bildirib ki, vaksinin yaradılması ancaq başlangıçıdır və indi əsas məsələ onun uğurla tətbiq edilməsidir. Vaksinin yüksək effektivliyi 80-90 faizdir. Heç bir vaksin 100 faizlə mütləq nəticəyə zəmanət vermır. Vaksinə qoyulan tələblər yalnız onun effektivliyini deyil, həm də maksimum təhlükəsizliyini təmin etməlidir.